

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli 85 sayılı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

03 yanvar 2015-ci il

Mən, ekspert qrupunun üzvü Tofiq Həsənov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 82 sayılı Ağcabədi seçki dairəsi üzrə Şənlik bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Paşayev Rasim Əhmədali oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına müraciətini edərək 82 sayılı Ağcabədi seçki dairəsinin 16 və 17 sayılı məntəqələrində səsvermə günü qanun pozuntularının olduğunu və bununla bağlı şikayət ərizəsinin araşdırılmasına dair həmin dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli qərarının əsassız olduğunu iddia etmiş və seçkinin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətləri araşdırarkən aşağıdakıları müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən araşdırmaya qəbul edilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Araşdırma zamanı 82 sayılı Ağcabədi seçki dairəsinin 16 və 17 sayılı məntəqə seçki komissiyası üzvlərinin, həmin seçki məntəqəsində müşahidə aparmış müşahidəçilərin izhatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.

Göstərilənlərdən əlavə olaraq 16 sayılı seçki məntəqəsinin sədri Mirzəyev Nazim Səmid oğlu, 17 sayılı seçki məntəqəsinin sədri Paşayev Əhəd Şaban oğlu, 16 sayılı məntəqənin katibləri Cəbrayilov Sevdimalı Hüseyinalı oğlu, Rəhimova Əsli Rəhim qızı, 17 sayılı seçki məntəqəsinin katibləri Mustafayeva Vəfa Mobil qızı, Kazımov Sadiq Səlim oğlu, 16 sayılı seçki məntəqəsində müşahidəçilər Ağayev Natiq Tapdıq oğlu, Məmmədova Sevdə Cəlil qızı, Qurbanov Kamran cəbbar oğlu, Heydərov Kamil Muxtar oğlu, Bayramov tahir Yaqub oğlu, Həsənova Aidə Pəhlivan qızı, Bayramov Hüsəməddin Murad oğlu, Əmirov Etibar İsmayıl oğlu, İsmayilov Məhəmməd Bayram oğlu, Səfərov Rövşən Şirin oğlu, Səfərova Afət Əli qızı, Qurbanov Teyyub İbrahim oğlu, Səlimov Aqil Qaryağdı oğlu, kənd sakinləri Qurbanov Qaşqay Heydər oğlu, Qəmbərova Fitat Abduləzim qızı, Mirzəyev Etibar Məhəmmədəli oğlu, Qasimov Qüdrət Şaxmalılı oğlu, Cəfərova Nazilə Barat qızı, Quliyev Aqil Qulu oğlu, Quliyeva Səadət Ələmdar qızı, Paşayev Eynulla Camal oğlu, Quliyeva Tamilə, Abbasov Elşən Rizvan oğlu, Fərzəliyev Mahmud İdili oğlu, Ağayeva Dildar Bilal qızı, Qurbanova Aybəniz Tapdıq qızı, Quliyeva

Zülfüyyə Yusif qızı, Ramazanova Elmira İdris qızı, Əliyev Etibar Əliyar oğlu, İsmayılova Məxmər Məhəmməd qızı, Qurbanov Cəlal Əhməd oğlu, İsmayılov Daşqın Əli oğlu, Quliyeva Nərmin Bəhrəm qızı, Şənlik bələdiyyə üzvlüyünə namizəd Quliyev Oktay Məmmədyar oğlu, Sadıqov Zahir Naib oğlu, Behbudov Dəyanət Qəşəm oğlu, Səfərov İlqar Minnik oğlu, Xəlilov Pərviz Saleh oğlu, Mamedov Yusif Vahid oğlu, Quliyev Bəhrəm Qulu oğlu, Ağayev Qəmbər Museyib oğlu, Ağcabədi RİHB-nin Şənlik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.Behbudov öz izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı ciddi qanun pozuntusu müşahidə etməmişlər, eyni zamanda hər bir seçici şəxsən səs vermişdir.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olduğundan şikayət təmin edilməməli və 82 sayılı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 29/68 sayılı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən **r ə y ə g ə l d i m :**

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Ağcabədi rayonu Şənlik bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Paşayev Rasim Əhmədali oğlu və digərlərinin 01 yanvar 2015-ci il tarixli, 85 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin və 82 sayılı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 27 dekabr 2014-cü il tarixli 29/68 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

Ekspert qrupunun üzvü

Tofiq Həsənov